

QARABAĞDA PALIDLARIN (*QUERCUS SSP.*) BİOMÜXTƏLİFLİYİ

Zümrüt Məmmədova, Güllü Əliyeva*

AMEA-nın Dendrologiya İnstitutu

Qarabağın zəngin florasında biomüxtəlifliyin formallaşmasında palid ağaclarının özünəməxsus yeri vardı. Belə ki, palid meşələrinin 35%-dən çoxu Kiçik Qafqazda yayılmışdı, Kiçik Qafqazın ekosisteminin 60%-i məhz palidlilərin payına düşür. Ədəbiyyat materiallarına nəzər salsaq görərik ki, Qarabağda palid cinsindən Gürçü palidi (*Quercus petraea* subsp. *Polycarpa* (Schur) Soó), Şərqi palidi (*Quercus macranthera* subsp. *sypirensis* (K.Koch) Menitsky), Araz palidi (*Q.araxina* (Trautv) A.Grossh), Qırmızı palid (*Q.rubra* L.), Uzunsaplaq palida (*Q.robur* subsp. *pedunculiflora* (K.Koch) Menitsky) rast gəlinmişdir. Gürçü palidinə Qarabağda və Laçın rayonunda (1400-1650 m) müxtəlif meyilli yamaclarda kol örtüklü meşə zolaqlarında, eləcə də Zəngilan və Cəbrayıllı rayonlarında quru şəraitdə yamaclarda və dərə hissələrdə təsadüf edilmişdir. Şərqi palidi Kiçik Qafqazın cənub-şərqi hissəsində Laçın və Qubadlı rayonları ərazisində yüksək doluluqlu məhsuldalar meşələr. Kəlbəcər rayonu, Qaradırnaqçayın sol sahilində az rütubətli müxtəlifotlu palidlilik, Kəlbəcər rayonu, Şaplar kəndinin üstündə qayalı-daşlı yamacda ardıcılı meşəaltı palidlilik, Şuşa rayonu, Turşus yaylığında quru dik daşlı yamacda bozqır ot örtüklü palidlilik, Laçın rayonu, Alxaslı kəndinin yanında, az rütubətli dik yamacda aşağı doluluqlu çəmən-bozqır ot örtüklü vələsləi-palidlilik ekosistemləri yaratmışdır. Araz palidi Kiçik Qafqazın cənub yamacında – Zəngilan (Bərgüşədçay) və Qubadlı rayonlarında 500-1100 m hündürlükdə olan meşələrin tərkibinə daxildir. Hazırda Araz palidi Azərbaycanın nadir bitki növü kimi "Qırmızı kitab" a daxil edilmişdir. Qırmızı palid növünə isə Azərbaycanda yalnız Laçın rayonunun ərazisində rast gəlinmişdir. Uzunsaplaq palid Kiçik Qafqazın cənubunda qarışq meşə formasiyalarının yaranmasına iştirak etmişdir.

Təəssüflər olsun ki, Qarabağın təbiəti və bitki örtüyü də erməni vandalizmindən öz nəsibini almışdır. Füsünkar təbiət məhv edilmiş, ərazi xarabalığa çevrilmişdir. Dünya ictimaiyyəti də şahid oldu ki, insanlıqdan pay almayan erməni məxluqları müharibənin son günlərində ağ fosfor tipli bombardardan istifadə edərək Şuşada meşələri yandırdı. Bütün Qarabağ bölgəsində olduğu kimi, Şuşada da çox zəngin və qiymətli meşələriniz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olmuşdur. Əsasən qiymətli və çoxilik palid, ardıcılı, fistiq, vələs, şam, göyrüç, qoz ağaclarından ibarət six meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərba vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir. Çünkü ağ fosfor tipli bombardardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

Qarabağda mövcud olmuş biomüxtəlifliyin bərpasında palid növlərindən müvəffəqiyyətlə istifadə etmək olar. Bunun üçün xüsusü palid şitillikləri salınmalıdır və hər bir palid növü əvvəl yayıldığı arecallar nəzərə alınmaqla öz tələbatına uyğun torpaq sahələrinə köçürülməlidir. Qarabağda palidlariñ biomüxtəlifliyinin bərpası üçün xüsusü layihələr hazırlanmalıdır və planlı şəkildə həyata keçirilməlidir. Biz alımlar Qarabağın yenidən bərpasında və "Cənnət Qarabağ" a çevrilməsində əlimizdən gələni etməyə, dövlətimizə dəstək olmağa hazırlıq.